


# Məsələnin həlli

**Əvvəlcədən**

Məsələ haqda düşünürəm, özümdən soruşuram: həllin hansı üsulunu tətbiq edim? Məsələnin həll planını işləyirəm



**ərzində**

Plana görə həll edirəm, özümdən soruşuram: mənin cavabım ağıla batandır? Əgər, plan nəticəsizdirsə, onu dəyişərəm.

**sonra**

Cavabı yoxlaram. Özümdən soruşuram: məsələnin başqa həll yolu varmı?

